



VAQİF YUSİFLİ

O şairdir.  
O tərcüməçidir.  
Hər ikisində mahirdir.

Mahir Qarayev altmış il önce Göyçayda dünyaya gelib. Həbibinin, Rəsul Rzənin, Ənvər Məmmədşanının, Əli Kərimin doğulduğu torpaqda.

Universitetin filologiya fakültəsini bitirib. Müxtəlif redaksiyalarda, nəşriyyatlarda işləyib. Hələ ki qələmiylə dolanır.

Mən onu otuz ildir tanıyorum. Dost deyil, amma bir-birimizə hörmətimiz Göyçay çinarları kimi köklüdür.

Əlli yaşı olanda "Tənhalıq" (şeirlər, poetik silsilələr, tərcümələr) kitabı çapdan çıxıb. Kitabın üz qabığında "birinci və sonuncu kitab" sözləri yazılıb.

Doğrudan da Mahirin bu on ildə yeni bir kitabına rast gəlməmişəm. Təbii ki, Mahir Qarayevin yaradıcılığı əlli yaşı tamamında bitib-tükənmir. Yenə şeir yazar, tərcüməyle də məşğul olur. Amma o bircə kitab Mahir Qarayevi tanımaq, duymaq və qiymətləndirmək üçün kifayət edər.

"Dünyada bəlkə ən sevmədiyim iş - şeirlərimi çapa verməkdir. Elə bu səbəbdən bir-iki qəzet-jurnalda indiyəcən beş-üç şeir çap etdirsem də, heç bir kitabımı nəşriyyata təqdim etməmişəm, mənim fikrimcə, şairin kitabı özündən sonra çıxsa yaxşıdır!". Elə bir şeirində də yazar ki:

**Şeirlər yazıram çap olunmasın-**  
**Sən mənim halıma acıma, dostum!**  
**Şeirlər dünyanın dərdini yazar,**  
**dərdlər tapışarlar, arxalaşarlar;**  
**Hər şeir şairin qəbrini qazar;**  
**islam qəbirləri-Nəsimiləşər,**  
**ispən qəbirləri-Lorkalaşarlar.**  
**Hər şeir Hadinin qəbrini qazar-**  
**qəbirlər bir ucdan Hadiləşərlər...**

Mahir Qarayevin bütün şeirlərində məhz tənhalıqdan gələn səslər,nidalar, bəzən də piçiltələr eşidilir. Olsun ki, onun heç birinin şeirinin adında "tənhalıq" sözü işlədilməsin. Amma tənhalıq onun şeirlərinin ruhundadır.

Böyük insan mühitində onlarla, minlərlə adamlarla ən səmimi ünsiyyətdə ola bilərsən, amma yenə, təklikdə tənhalıq içinde yaşarsan. Amma "tənhalıq boşluq deyil, səni gözləyən varsa" (Əli Kərim). Mahir Qarayevin tənhalıqında da boşluq, ümidişlik yoxdur. Bəs nə var? "Ayrılığın yaratdığı dərya kədəri, bir qəlbin inləyən Xirosi-

# BİRİNCİ VƏ SONUNCU MAHİR QARAYEV

(MAHİR QARAYEVİN 60 yaşına)

mas"ı. Məncə, Mahirin "Yağış həsrəti" şeiri tənhalıqın rəsmini təqdim edən bir şeirdir:

**O yay axşamı**  
**Yağış həsrətiylə yanındı hamı!**

Yanındı dünyanın torpağı, daşı,  
Göylərin yalanı, düzü yanındı;  
Ağlaya bilənin gözünün yaşı,  
Ağlayanmayanın gözü yanındı.

**Səssiz hönkürdü gendə bir qadın.**  
**Yağış həsrətiylə hamı yanındı.**

Mahir hissələr, duyğular şairidir, bu hissələr, duyğular onun şeirlərində müxtəlif assosiasiyanlar doğurur - sözler, ifadələr poetik rənglərə bürünür. Mən onun "Bir cüt səsin nağılı" silsilə şeirlərində indinin özündə belə orijinallığını itirməyən təzə təşbehlər, metaforalar gördüm. Müasir şeirin klassik şeirdən irs qalan cövhəri, dadı-duzu bunlar deyilmi? Həm də nağılin modern mənada poetikləşdirilməsini Mahirin şeirlərində izlədim.

Bu - Günayın nağılı. "O gecə özü boyda atəş idi, köz idi. O gecə ta sübhəcən kəsil-mədi göz yaşı. O gecə bir Günaydı, bir də ki, Ay işığı" Ve birdən müharibə - "hər süfrədə çörək kəsdi-doğmalaşdı müharibə". Amma Günayın "nağılı" bitmir. Mahir insan həsrətinin faciəsini "nağıllaşdırır". Nağıl süjeti tragik bir sonluqla bitir:

**Günay yatdı-**  
**bəd yuxudan üzülməyə**  
**Seymur yatdı-**  
**gen sinəsi dəlik-dəlik.**  
  
**Sübə erkəndən Günay qalxdı,**  
**qalxdı onu gözləməyə.**  
...o qalxmadı...  
...həmisişəlik...

Mənim o kitabda ən çox bəyəndiyim "Tənha kəndin payızı" silsiləsindən qələmə aldığı beş şeir oldu. Bu beş şeirdə doğrudan tənha bir kəndin qəmli, bir az nostalji doğuran romantik mənzərəsini seyr elədim. Təkcə buna görəmi? Yox! İlk növbədə, Mahirin şeir mədəniyyəti xüsusiələ nəzərə çarpır, dilimizin poeziyasını yaratdığı, təbiətə bağlı duyğularında rəssamlığa, peyzaja meyl etdiyi və bənzərsiz lövhələr yaratdığı üçün. Tonqal haqqında deyir ki:

**Payız axşamında**  
**tonqal başında**  
**Gözündən-qasıdan öpdüyüm sona!**  
**Gözündən-qasıdan öpüb, sonra da**

Ömründən yel kimi öpdüyüm sona!  
Yağış haqqında deyir ki:

**Bu yağış-gül yağış, gülləmə yağış,**  
**Bu yağış-min ildi belə yağmamış!**  
**Bu yağış yarpağın, gülün, çiçəyin**  
**asar sırgasını qulaqlarından:**  
**Suları qurumuş gölməçələrin**  
**açar kor gözünü, açar durmadan!**

Mahir Qarayevi istedadlı bir tərcüməçi kimi tanıyorum. Həmin o kitabda Mahirin



M.Y.Lermontovdan, R.M.Rilkedən, A.Axmatovadan, S.Yesenindən, B.Pasternakdan, O.Mandelştamdan, M.Svetayevadan, F.Lorkadan, V.Nezvaldan, A.Voznesenskiydan, O.Süleymenovdan gözəl tərcümələri var. Həm orijinalını verir, həm də öz tərcüməsini. Mahirin şeir tərcümələri orijinalda tutuşduranda həm dəqiq, həm də poetikdir. M.Svetayevadan etdiyi bir şeir tərcüməsini nümunə gətirirəm:

**Günəş-tekdir.**  
**Amma addımlayırlı şəhərbəşəhər.**  
**Günəş-mənimkidir,**  
**Mənimkidir, onu kimsəyə verməm.**

**Nə bircə saatlıq, nə bircə anlıq.**  
**Heç kəsə! Heç zaman!**  
**Qoy əbədi gecə sonsuz qaranlıq**  
**Bütün şəhərləri məhv etsin tamam!**

**Əlimə götürəm!**  
**dünyanın boynuna dolanammasın.**  
**Əlimə götürəm!**  
**içim də, çölüm də oda qalansın!**

**Əbədi gecəde**  
**qaranlıq içində itərsə birdən-**  
**qaçaram dalınca bütün gücmüle...**

**Günəşim! Mən səni kimsəyə verməm!**  
Orijinalla tutuşdurduq. Tam uyğundur, sözbəsöz.

Mahir Qarayevin müqəddimə və şərhliyi, izah və qeydləri ilə nəşr olunan bir tərcümə kitabı var-Frans Kafkanın novella və pritçaları, gündəlikləri, səhəbtəri cəm olunan bir kitab, iyirmi iki il bundan əvvəl Azərbaycan Tərcümə Mərkəzinin nəşr etdiyi o kitabda Mahir Qarayevlə yanaşı, Cəfər Bağırın (Azərbaycan oxucusu ilk dəfə 1966-ci ildə "Azərbaycan" jurnalında məhz onun tərcüməsində F.Kafkanın "Çevrilme" novellasını oxumuşlar), Paşa Əliogluğun, Arif Əmrəhoğluun, Tahir Kazımlının, Azər Qaraçənlinin, İqrar Cəfəroğluun da tərcümələri var. Amma təbii ki, yükün ağırlığını Mahir Qarayev çəkib.

"Dünyanın Kafkası və Kafkanın dünyası" müqəddiməsindən hiss olunur ki, Mahir Qarayev Kafka yaradıcılığına dərindən bələddir, həm onun əsərlərini, həm də onun yaradıcılığı ilə bağlı yazıları diqqətlə oxuyub.

Yazır ki: "Nədir Kafkanı bunca maraqlı edən? İlk növbədə sənətkarın qeyri-adiliyi, bənzərsizliyi. Faciəvi həyat tərzi, ziddiyətli yaradıcılıq mövqeyi, heç bir yozuma cavab verməyen son dərəcə müəmmalı, anlaşılmaz, özünəməxsus dünyagörüşü ilə Kafka heç kəsə bənzəmirdi. Gah insanlara can atırdı Kafka, gah da büssbütn tənhalıq həsrətiylə yanıb-yaxıldırdı. Sığorta idarəsindəki işinə nifret eləyə-eləyə İsləməyə məcbur idi ki, atasının minnətindən canını qurtarsın, eyni zamanda ailə üzvlərinin hamisiylə əlaqəni kəsib qınına girmişdi-həyatda yararsız bir üzvə çevrilmişdi, hər şeyə biganələşmişdi". Amma ölümündən sonra F.Kafka dünyanın ən məşhur bir yazıçısına çevrildi, hətta kafkaşunaslıq elmi yarandı.

Kitabda Kafkanın "Hökəm", "Çevrilme", "Körpü", "Kənd həkimi", "Müğənni Jozefina" və s. novellaları və pritçaları ilə tanış oluruq. Tərif olmasın, bu kitab Azərbaycan tərcümə mədəniyyətinin gözəl bir nümunəsidir. Yeri gəlmışkən qeyd edim ki, Mahir Qarayev həm də tərcümə nəzəriyyəsi ilə də məşğul olur və Yazıçılar Birliyinin hansı quultayındasə "Tərcümə işi haqqında" məruzə də edib

Nəhayət, Mahir Qarayevin 60 yaşı haqqında. Bu yaşına görə cavan qalib. Səmimi insandır. Və əlbəttə, istedadlıdır. "Birinci və sonuncu" kitabı elə bilirəm şərti anlayışdı. O, əlli yaşıñ kitabydı. Altmış yaşıñ da öz kitabı ola bilər.

Azərbaycan yazıçıları arasında Mahir Qarayev adında ikinci bir yazar yoxdu. Birinci və sonuncu Mahir Qarayevdən yazdım mən də...